

Республика 14 Fevral

— 1929 —

24-ncı il deyemi.

# MOLLA — НАСРЭДДИН

№ 7

Молла Наср-Эддин

Kijməti 15 kəriq

АЗЕРБАЙДЖАН ЦЕНТРАЛНАЯ  
ГОСУДАРСТВЕННАЯ  
БИБЛИОТЕКА

Samyx dairəsində



Qand işçiləri tamaman ryhamlarından dur.

(Məqtbılardan)

# Kəzə Telegrafları

**Oğlaj** — Pambıck Zavodunda Kisan avşılardan amla qalmış palçuk-lehman danızında janvarın axırına Kadar 24 qəntli, arabası, və koskы heyvanları, ilə gərk olyb by quna qimi taptırmışdır.

Zavod ancak qəntilərin pambıklärini alçak sort jazmak ilə məqayidir, qondillərin iştirahəti, nado fəmliq zavoda fəzul deñildir. **həvəsqar.**

**Kazax** Tavys semend zavodunda içərlərin kadurları, üçün aqılımla savad kyrşyndan olun muallimə luci Xanım, mudavimətləri deñinqən və saçını jolmak usylı ilə təribə etmişdər. Xanımın by usylı tətbiq etməqdə makəndi idyriq arvətar məqəlbədə deñiləməj efrənsinlər evdə orları onları, deñendo alcımı olsalar.

**Talaba.**

**Agdam** — Myganlı, qəndimin (karkar) cıvari, abdülla bagırıf pyl alması sa yerməjdindən myzdyrların və döldə kadruların aqılımları Kisan axırında sylanacaq.

Dyl avrətlər sy istəndən deñir: Sonin pylın jokdry qol manasığa ol sənə sy verim.

**Pusta byrym Zubəjə**

**5 manat 50 kəpiq jerimə**

**21 manat**

Bir qun agstafa damır jölfahılardan bir nofer İran qəltəməq üçün qədir tiflis konsyl xanada zəhadət naməsimə kol çeqdirməjə. Kon-sylxanada zəhadətnaməjə kol çeqqirlər, ancak, konsylxanaya xidmətçisi Zejnəl abdu və farras aqbar alı zada İshləndə 5 manat 50 kəpiq avazında taşa 21 et manat alırlar.

Allah by qibi İshlələrin hələni, nəzərə alon konsylxana xidmətçilərinin iran fəhlələri ustundan ajsız eləmasın.

**Zəm — zəm.**

“Beklətə tədariq var”

## „Oryclyk“

Ojalib istə mahi rahmat biza rəməzan oryclyk  
Kaptılar aqzbı, cannat olaraq ajan oryclyk

Verib amr heqm allah Jigjib butun mələqlər  
Supurub behiati jeçsəm sylana çıçq və laqlar  
Kolya baltıc jasdık salına kalın deşəqlər  
Neçə bin tədarür etmiş aji ham kabən oryclyk

Jycə kası qəəqlərdə Jera xalçalar salınlın  
Barlı, taxçalar silinsin kyrrymy, tozy alınsın  
Kabaga çəkə imamlar balabənd dudug çalınlın  
Salacak jola cahanan neçə qarınan oryclyk

Sart, qej piləqlər ilə kapıtlar butun donanınl  
Siliñib akyakalarda jag ranqılı bojanın  
Dyta saki qovşor olda səqidə dyryb dajansın  
Orə qəndərər bəkəzələr koca ham cavan oryclyk

Ojıraq qədəq tımyanlar, dyra cərço lyri, gülmən  
Qələşəq Səmənə Tuqazən ulı ag byxaklı, oglan  
Ola hıryılər həzəqli qələçəq Hacı, Sulejman  
Eləmis bi aj sərasər halını. Jamət oryclyk

Jaza Cabräjili vasıka Mıqajıl ola hesabdar  
Ola Israfil qəzəçli na da qim ejlər iftar  
Ağınbəl elur acıdan neçə bin, kylaklı, qıllar  
Qimətənənəfət veribdir zjan oryclyk

Tərəzi kapan kyrlymýş çəqələr savab guslu  
Aga — Bagır ilə Fazıl açarək qıtbat guslu  
Sapa duzməndə mələqlər edər inci: ab guslu  
Syda çırçınar baltk laq Məsədi Zaman oryclyk

Ojəca hər zaman oryclyk  
Sarı, kəhrəman oryclyk  
Cuconi pätzə sanarlar  
Alacakdi can oryclyk  
Dabənə — çatdax — zala\*

## „Lizm,lar və „Nizm,lar

### Son saat

biz bilişq qı dunjadə bir çök lizm və nizmələr kytaların qalmalılar vardır. məsələn: Sosializm — Sovyetsizm Materjализm — Realizm — Marksizm — Leninizm — qimi Ancak man təzə bir nizm bilirom qı sizin ondan xəbəriniz jokdur. Oda by jakınlarda, məhəddənən edilən „Alitab zərk, gəzətçinin jymyrəldəgi....

„Pəhləvənimiz, dir qı eż sahiləsi soñlıñsında tez tez Nizmlişir. Nizm.

Həddəstanı : bombaj zəhrində olan işjan çok oqulu oldyryndan inqilisini „modəni və nəcib, əşqərlərdə işsançulara atlaş aqmagə möcbər olmıyaldırdı. Bir-eça səhərdən byrny kananaməzdər.

Qabil — (olğanstan) Baçə-sakao ez kylđır joldaşları ilə zəhərlətləşib ciblərini doldıklarına qəra Javaş Javaş kaçmaga hazırla-



UNIVAN  
Boqı, qəlinz  
paşa qısq-  
si № 61  
Teljon  
№ 40-83

## HƏQMƏTLİ SÖZLƏR.

I) Tapınaca: tap qorunma-səbbədən kuzən soyğ qunində bir para adamlar uzuşurlar, anna bir paraları, lieç usumurlar?

2) By qun gəzətlərin birində bir nofar bazar, bax Jazıçı. Jazınla, qı qino idarəsi bilitlərin kijmatını jendirmələr dır qı camata tez - tez qinoja qeləməq alverəli olısyn

By şəz jaxal, sezdür, ancak bir ejbi orasında dır qı bilitlər ucylassa onda qino idarəsinin bojuq - bojuq pyl sandıkları, aqza həgiz dolmujib bir azca jarıñtık kalanəkdür.

Par - par partidilən avtomobil həmçin a'li inarətin kabagında dyryr, anna heç partidilən qəlinz avtomobil-də balaca evin kabagına kaçır? Nadir hynun heqənlə?

Öjunin azofki çökder, ja zəmanətimizin loga - evan, arik - məşyik zair-lərinin zahiri azofki?

Bir kuzən səsi alımbıldı: hor çənd ezi Bağıda işi texnikum kytartıb, ancak koca nonşasının Bağıda bir balaca qəlinə yekk evi varıma. Hafasızlıka hək qı həmin „byryz“, kuz seçqip „soxylənmək“ istirməz.

Şyralar ittifakılı Polşa və sajir konay huqumların sulu bağlamığına Çemberlen - Dadyan, korxıram bagrı, qalılıkla ola.

Ojərasan indidiq bir para koprəfiq duqançıları, cəməati çəqida çok aldadırlar, joksa xus - duqançı, kyrdalar?

Ojərasan o kədər kniškaları qı balaca balaca dar-ul-muallimat kützlərə allılsızlışın comisiyi tarafından paşılıqlar — o kıldardan by raməzan ajuda orye jejan olacak, ja hanı, tətakadır.


Aldığınız məlumat oqra-Əli Bajramov adına kadınlar klybündə çadırını, tıllamak barədə boyq müvafikləjət alı qolubdır, ancak bir işi nofar çox-xan ejbini kadını tarbiyət işin öz aila sahiblərinə təhlil veriblər.

Sez byrasında dır qı indi oqraq o aılı sahiblərinə özünum tarbiyəsi na sıyrıda dir.

## „Afitab 3ərk,,

Afitab 3ərk, bir gəzətin adını daşıdır, türkəsi: 3ərkin qunası deməkdir.

Bilirsinizim bi gəzət adını, naja „afitab 3ərk, köyməydür?“ ondan storiaq: avvala məzhdidimkəddəs zəhərində çırkı, doğrudan by sahə butun myşrəmənləri afitabidir. İqinci: bynyn adının „afitab 3ərk, köyməstən bir səbədə onyx həlli edidi ancaq 3ərk məvhəmətdən ibarət olmasıdır.



By qunlarda hindständə çikan „3əjmis“, gəzeləndən tərcümə edilmiş bir 3əlam: by dil işlədər etmişdir.

### Əcəbi və garajib

Zəngəbir sahilində əciba bir bəlkə. — Balıqçının duqanında bir bəlkə bir müddət kalandan sonra bir hindli by balığı, yeyz kijmə.

## Dostym mollaja..!

Bacın Jetə sənə kyrban ol-sın aj mardə kardəs aqor 3əqjija qalımtı olsan məbada „Afotkop“ ilə yekləndikdən jola dýşəsan. Joksa iclas zamanı 3əqi seminarjasınlı-də jeddi naşır teləbənlərin səsi alınmış, jzyzindən bogazları dýtyldi, qibi sənəndən bogazın sojykdən dýtyllər... 3əqj by saat lap amin amanlıkdır, amma qu illi kar ilə əmrənəñdi məscidinin cöycük evlərinin qayrılınca bir kədar diltəxşürtükə sabob olmazdır. Allah tələb aqəb mynmışın jok namısysi hummatına tez farjadımlıza çatsın. Can molla kardəs həla by iqı məscidin alınmazı, bas daqılı jyxarı, məscidin ust-

na hucum edirler, dünən qor oğly ilə qədərən qərurən məscidin xalqalarını, siyehəja alıylar. Hər çənd kabakcadan bir neçəsinə daqıqadır və 8 addınlı- o sez. Amma janadə fəhlərlərin əhəndələndən qəliməq olmadı. Dogrysız aj molla dəji 3əqj lap xarabaliyib by jakunda fəhlo kylyblınlı mərasim dəñri olacaq. O ki kaldi, maldarlar iliflikdən qızılənan filan beo. O barədə arxaşın olasən, cünqü deñirələr bir neçə ilə qibə o 'mubaraq' motəl bəjirə atular. Kabı kabilə arz bir sozum jokdur.

Bacın çopyr jetar.



## O malın hanı?

Həlin çok agrıdır manı aj molla! Sejla qəçmişdə qı calalı hanı? Nufizyan, to'sirin, həqmən fərmanı! Əvəqəlin, dəbdəben, ikbalın hanı?

Məşqənin məscidi makamın man-bar Jardımcı: allahlar, imamı pel-gambar Sejjərdin jerdən jok, qəqlərdən xəbar. Mehrəbin, azanı, bilalın hanı?

İndi orçelykdər janımlı kandırıd-jokdır o qəçmişiq augulı, illər Ancak tonkidine aqılımcı dillər, Cəvəbin, toqşırın, imsalın hanı?

Har il, by qunlarda pilav bəiirdi Jijirdin mal qibi karmın aisiirdi Dədəqən ərtəlməz hej irisirdi Heç solmak bilməjan cananın hanı?

Ac xalkı məscidi mal taq kalarıdn Cannallar, kasrlar, külər salardın Qulla avam idti tez aldadardın Nagda daşidadijn o malın hanı?

Diyimysamy joksyllar fırıldaqını? Kürməsmi, qəntiliş tyman bagını? Qəsmiəni kuz kədən: kajmək ja-gını? Dajim doly olan cıyalıhanı?

Artıq ditylməndər jalantı bası, Qəltəmis damaglardan dinin xas-xası,

Tapmazsan iachsen bir nəfər nəzi, Sevmir həramını, halalın hanı?

Bəsdir məscidindər saldıntı rəxtəhab Tugusuz kycagındır mejl etdin zərab Sən hansı, pislidən etdin içtnab? İnsanlık, mə'rəfət, qəmalın hanı?

Artıq bynalar jələr məsciddən rədd ol!!

Hajde! Jejin tarpan qəlir komso-mol. Qəfsiz.

## Lə'nət . sənə şejtan.

Məscidləri manbarları tarq ejlədi molla Rahib ciñ olyb kağıd, kütülləndi, qalisa Ag başlı, mu'mmamları joxdyr sevinə asla Jok dinciliq mejl xalajıkda sara pa Mə'minləri bogdun syda la'nat sənə şejtan Dinsizliji saldıra modə la'nat sənə şejtan

Ej vəh qı bir çök jeni möqəlbələr açıldı. Elm aldı, hamı, har tərəfən rayı saçıldı. Məclisler açıldı, konyasıldı dansçıldı. Jandırıcı, oda qadraştı, kizlar açıldı. Ruxsət verilib arvada la'nat sənə şejtan Dusdu oxymaklı modə la'nat sənə şejtan

Vardı, hamıda mollaja bir mejl atıat Ejħarı by sinfa hamı, izhəri mahabbat Qım qərsə by qur elmidərə mollaja nofrat 3imdi jazalar transi, qıtaba by rozalet On il kabagi, sal jada la'nat sənə şejtan Band oldi, sıçan bələda la'nat sənə şejtan

Hər mal mahərrəmdə hamı, sima vyrardı. Har evdə olyb tagla dolardı, bəsələrdi. Har məsləhədə bir ayrişri hanqama kopardı. By idətə əlsənəçilər ləxri kıldı. Mərsijsi yanı, saldıntı qoda la'nat sənə şejtan Dəjimz by isin bir zada la'nat sənə şejtan

Hər idə arasdən qəçərəq bir suru canı Kalkazıldarın olmya idti ryh ravani Baş jərmaga səvk ejlər idti pir cavani Batsın jerə jarañi bələ bir aq zəmanı Jok simdi qəçid cyifləda la'nat sənə şejtan Baglandı, qəpəq xaltada la'nat sənə şejtan.

### Agca kanad.

## Pusta byryn Zejnabə

Zejnab bacı! biz qıralırin şejhini sandan çök kabak jəzan: Jəzadir: „man qelins pyl alıtmam rəhər qədrən qeff.“

Dostym Zejnab! san qıralı-

dan jazmə! Jaxsi məndə avollar-  
dan lazaram,jaxı qazaramıq  
ədam kaza Kadınlar ze'basi müdi-

rəsi 2 versiliqde kylagınan di-  
bində olan qandalar qəlib kada-  
lərin hələna baxmur. Qənti ka-  
magaza kassiri bəd rəsətlək edib  
qəntilərdən pylen lap bururasını  
istəjir, ojar bir manatın kylagi.  
bir balaca kallanıma ola o saat

o pyl qəntilin ustuna atıb de-  
jəzadir: „man qelins pyl alıtmam  
rəhər qədrən qeff.“

Hələçi sagılık ilə kal!  
Muksisiz: Karlo kily baj

## Həmizə əkrəb

### qibi

Bilməjan, qerməjan, ja İləndür dejəcəq jaxyd akrab..!

Ancaq qısi Proktryor. Həmdə 3əqçi kazasında..! Hər ifadə oj-  
la bir juz varqı dejəsan by saat  
juz adam oldurmusdur. Əhəjə  
mat bir juzqı skrab bəla by ka-  
dar korkyc olamaz.

Bəlgə inanmajınalar olyr,  
ban onlar üçün bir dəfa əzqı  
kazası proktryor Cahramanof  
zijarat etmələrin dərəcədən,  
qətsinlərdən hərildəqçi Cahraman-  
lıq qərsunlar.

Bir təzqitlət numajəndəsi  
olark janına qətimidən ejla  
kəbəl etdiq kydýrganlırdə bəla  
by kədar nəzəqt olsun. Bir təz-  
qitət numajəndəsindən olun by na-  
zəqatın, qəntilərə karşılər na ka-  
dar artıq olacaq, jaxz, qəs-  
edə bilirsin, ejlədirə!

## Poçta kytyşy

Cəri məsməja - dejəsan  
kazaların palçıq səni joryb-  
dış jazmaga sez tapa bil-  
mirən! Har qılı sez lazı-  
min olsa telegraf ilə xəbar  
ver qəndəraq.

Cənab prokyor, saatlarla  
qəzənləndə idarəsinə mubarəq  
əjaklarından təzqitini aparmas. Sa-  
lat 12 da 2 da 2 kəvət istəsə o  
vakt qəlir, qələn vakt, isə janı-  
na qədnənləri dələri ilə usuma-  
ga basılır. Qəzənləri jıxçaq qı-  
bi bi vəzijət alır. Xərçədə tilq-  
idərəda bir Cahraman, azqın bir  
qılcıq olyr. Artıq tərifə hacət jok  
qungu vəkili müxbirimiz onyx  
Cahramanlıqların, çox jaxz, və  
muflasə qəstirmədi. Büt heçdə  
lağış olmadı, halda prokyor  
şik məskəni işgal edən by ha-  
risin tez vəkətlə 3əqçi amaqçı xalkı  
başından rədd etdilmiş məsələ-  
sinə, addıja komisarlığının na-  
zərinin calb edarət Cahramanof  
isi dusaçnərəde bəujq havsala  
qənia sabr ditzir.



## Hojda hojda



Kyba meydانında cəməət bir çadralı kadını, hojda-hojdaja qəturlur.

## Muhumm kərar

